



## Qüdrətli sarkərdə, modern hərbi güc



### İlham Əliyev dünyada ən yüksək döyüş qabiliyyətinə malik ordulardan birini yaradıb

Regionda ən güclü orduya malik ölkə olan Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Silahlı Qüvvələrin daha da modernləşməsi istiqamətində mühüm addımlar atır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu istiqamətdə qarşıya yeni vəzifələr, tələblər qoyub.

Bu, bir həqiqətdir ki, hazırda Silahlı Qüvvələrinin istər yüksək mənaqi-psi-

xoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından Azərbaycan dünyada nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri çevik, peşəkar və müasir tələblərə cavab verə bilən güc kimi formalaşmış.

Vətən müharibəsi - təcrübə və sınaq

Etiraf etməliyik ki, ikinci Qarabağ müharibəsi ordumuz üçün həm də təcrübə

və sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan silah-sursatlar, müasir texnikalardan yararlanmaq və başlıcası isə vahid komandanlıq sisteminin idarə edilməsinin uğurlu nəticəsi əsl reallığı əks etdirdi. Eyni zamanda çatışmazlıqlar da üzə çıxdı.

Vətən savaşında böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində hazırda da mühüm işlər görülür.



### 2023 HEYDƏR ƏLİYEV ili



### Ceyhan terminalına Heydər Əliyevin adını qardaş Türkiyə verir

Heydər Əliyev yenilməz iradə nümayiş etdirərək özünün şah əsərlərindən olan Bakı-Tbilisi-Ceyhan kəmərinə gerçəkləşməyə başlayıb. Tikinti mərhələsində ortaya çıxan növbəti problem - layihənin maliyyələşməsi məsələsini də dünyadakı siyasi nüfuzu sayəsində həll etdi.



### Prezident İlham Əliyev Türkiyənin milli bayramı ilə əlaqədar paylaşım edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qardaş Türkiyənin milli bayramı - Respublika Günü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu foto paylaşmış.

### Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin milli bayramı ilə əlaqədar paylaşım edib



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Türkiyənin milli bayramı - Respublika Günü ilə əlaqədar foto paylaşmış. AZƏRTAC fotonu təqdim edir.

### Birinci vitse-prezident Mehriban Əliyeva dirijor Rauf Abdullayevi yubileyi münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş dirijor Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edib.

AZƏRTAC paylaşımı təqdim edir: "Hörmətli Rauf Abdullayev! Sizi 85 illik yubileyiniz münasibətilə səmimi-qəlbədən təbrik edirik! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayırıq! Çoxxillik əməyinizə, incəsənətə sədaqətə xidmətinizə, milli musiqi mədəniyyətimizin inkişafına verdiyiniz böyük töhfələrə görə çox sağ olun! Uca Allah Sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə, MEHRİBAN".



### Söz sahibi Azərbaycanca

Ermenistan öhdəliklərini yerinə yetirməyə məcburdur

Vətən müharibəsindən sonra da siyasi-diplomatik müstəvidə uğurlarını davam etdirən Azərbaycan Ermenistanı yeni reallıqların tələblərinə yerinə yetirməyə məcbur edir. Bu reallıqlar və bundan irəli gələn Ermenistanın üzərinə götürüldüyü öhdəliklər 10 noyabr üçtərəfli Bəyannamada və sonrakı üçtərəfli sənədlərdə təsbit olunub.



### Zəngəzur dəhlizi Qafqazın logistik xəritəsini dəyişəcək

Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas nəqliyyat qovşağına çevriləcək

Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan regionda nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı istiqamətində böyük layihələr həyata keçirməkdədir. Nəqliyyat xəbərinə çevrilməkdə olan ölkəmiz "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olmaqla yanaşı, gələcək layihələrin inkişafına da töhfə verir. Xüsusən Zəngəzur dəhlizinin reallaşmasının sürətləndirilməsi region ölkələrinin nəqliyyat əlaqələrinin möhkəmlənməsi üçün faydalı olacaq.



### Qlobal həmrəyliyə Azərbaycan töhfəsi

Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirib

"...Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilatı çevrilməsinə yönəlib".

Prezident İlham Əliyev 30 iyun 2022-ci ildə Qoşulmama Hərəkatı Parlament Şöbəsinin Bakı konfransında çıxışında söylədiyi kimi, ölkəmiz QH-yə sədrliyi təhvil almasından ötən üç il ərzində qlobalmiqyaslı uğurlara imza atıb.



### Qafqaz Müsəlmanları İdarəsinin bəyanatı

Azərbaycanın dini mərkəzi olaraq son vaxtlar ölkəmizə qarşı qonşu İrandan səsləndirilən təhdidəci iddia və bəyanatlar, xüsusilə də Azərbaycanla sərhəd boyunca həyata keçirilən hərbi təlimlərin doğurduğu narahatlıqla bağlı Qafqaz Müsəlmanları İdarəsi bəyanat yayıb. AZƏRTAC bəyanatı təqdim edir.

"Azərbaycan xalqı və dövləti öz qonşuları ilə sülh, qarşılıqlı anlaşma və hörmət üzərində qurulan münasibətləri vacib sayır və bu istiqamətdə bütün sahələrdə əlaqələri inkişaf etdirmək yönündə xoş məram və əməli addımlar nümayiş etdirir. 2020-ci il Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın bölgədə sülh və əməkdaşlıq namına qonşuları ilə siyasi, iqtisadi əlaqələrini inkişaf etdirmək istəyi göz önündədir.







## Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktay Respublika Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə AZƏRTAC-a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Məktubda bildirilib ki, siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq



arenada olduqca əhəmiyyətli yərə malikdir. Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri iki ölkə arasındakı birliyin və həmrəyliyinin bariz ifadəsi kimi dəyərləndirilib.

Vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə ilə gündən-gündə yeni məzmunla zənginləşən əməkdaşlığı və səmərəli fəaliyyəti bundan sonra da birgə sözlərlə genişləndirmək və şəxələndirmək əzmindədir.

## Ankarada YAP Sədrinin müavini ilə AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini arasında görüş olub

Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ədalət və İnkişaf Partiyasının (AK Parti) dəvəti ilə qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində növbəti görüş keçirilib.



quruculuğuna yönələn həlledici addımlar atır. Heç şübhəsiz, yeni çağırışlar qardaş ölkələrin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının da əməkdaşlıq əlaqələrinin genişləndirilməsini zəruri edir. Tədqiqatçıdır ki, bu istiqamətdə mühüm addımlar atılır, ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Ötən il iki partiya arasında Əməkdaşlıq Protokollarının imzalanmasından sonra mühüm əhəmiyyətli siyasi-ideoloji layihələr həyata keçirilib. YAP və AK Parti yeni reallıqlardan və çağırışlardan irəli gələn hədəfləri bundan sonra da birlikdə reallaşdırmaq əzmindədirlər", - deyir Tahir Budaqov əlavə edib.

haribəsinin nəticələri qürur mənbəyimizdir. Azərbaycanın möhtəşəm qələbəsindən sonra yeni reallıqlar yaranıb. Bu tarixi mərhələ ölkələrimiz və partiyalarımız üçün yeni vəzifələr müəyyənləşdirib. Mövcud çağırışlar iki qardaş ölkənin hakim partiyaları arasında tomasların gücləndirilməsini və əməkdaşlığın genişləndirilməsini zəruri edir".

Efkan Ala YAP nümayəndə heyətinin "Türkiyənin yüz ili" təqdimat proqramında iştirakının Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsi olduğunu bildirib, dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq iki hakim partiyanın birlikdə mühüm nailiyyətlərə imza atacağına inanımı ifadə edib.

və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olduğunu və dünya üçün örnək təşkil etdiyini vurğulayıb. Qırx dörd günlük Vətən müharibəsinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha sübut etdiyini deyən Tahir Budaqov diqqətə çatdırıb ki, postmüharibə dövründə ölkələrimizin strateji təşəbbüsləri və məqsədyönlü fəaliyyəti regionda yeni nizam, davamlı sülh və etibarlı təhlükəsizlik mühtəfi formalaşdırır.

"Prezident İlham Əliyev qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim müştərək şanlı tariximizdir. Yeni mərhələdə atılan addımlar Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyini daha da möhkəmləndirir. İki ölkə mühüm təşəbbüslərlə çıxış edir, bölgədə sülh və etimad

Türkiyə-Azərbaycan münasibətlərinin "bir millət, iki dövlət" prinsipinə əsaslandığını söyləyən Efkan Ala partiyalarımız arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb.

Partiya nümayəndələrinin qarşılıqlı səfərlərinin əməkdaşlığın dərinləşdirilməsində vacib rol oynadığını bildiren AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini deyib: "Qırx dörd günlük Vətən mü-

haribəsinin nəticələri qürur mənbəyimizdir. Azərbaycanın möhtəşəm qələbəsindən sonra yeni reallıqlar yaranıb. Bu tarixi mərhələ ölkələrimiz və partiyalarımız üçün yeni vəzifələr müəyyənləşdirib. Mövcud çağırışlar iki qardaş ölkənin hakim partiyaları arasında tomasların gücləndirilməsini və əməkdaşlığın genişləndirilməsini zəruri edir".

Efkan Ala YAP nümayəndə heyətinin "Türkiyənin yüz ili" təqdimat proqramında iştirakının Azərbaycan-Türkiyə qardaşlığının daha bir bariz nümunəsi olduğunu bildirib, dövlət başçılarının siyasi iradələrinə uyğun olaraq iki hakim partiyanın birlikdə mühüm nailiyyətlərə imza atacağına inanımı ifadə edib.

"Prezident İlham Əliyev qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsi bizim müştərək şanlı tariximizdir. Yeni mərhələdə atılan addımlar Azərbaycan ilə Türkiyənin mənəvi-siyasi birliyini daha da möhkəmləndirir. İki ölkə mühüm təşəbbüslərlə çıxış edir, bölgədə sülh və etimad

## Milli Məclisin nümayəndə heyətinin üzvləri MDB PA-nın plenar iclası çərçivəsində müzakirələrdə çıxış ediblər

Xəbər verdikimiz kimi, Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) 54-cü plenar iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iclasda iştirak edib.



Milli Məclisin Mətbuat və İctimaiyyət əlaqələri şöbəsindən verilən məlumata görə, iclas çərçivəsində keçirilən müzakirələrdə Milli Məclisin deputatları çıxış ediblər.

Milli Məclisin deputatı Nizami Səfərov da şura iclasında məruzəçi qismində çıxış edib. O, "MDB PA-nın Sosial Siyasət və İnsan Hüquqları Daimi Komissiyasının fəaliyyəti haqqında" məlumat verib. Qeyd edək ki, Nizami Səfərov həmin komissiyanın sədridir.

Nizami Səfərov plenar iclasda da məruzə ilə çıxış edib. O, "Sağlam həyat tərzi sahəsində sosial reklam haqqında" model qanun və "Müəssisələrin müflisləşməsi zamanı işçilərin hüquqlarının müdafiəsinin qanunvericiliklə təminatı haqqında" tövsiyələr barədə məruzələri təqdim edib.

Milli Məclisin deputatı Əminə Ağazadə isə "Müqavilə hüququ haqqında" model qanun barədə məruzə ilə çıxış edib. Əminə Ağazadə yenidən Hüquqi məsələlər daimi komissiyasının sədr müavini seçilib.

Milli Məclisin deputatı Mixail Zabelin Aqrar siyasət, təbii ehtiyatlar və energetika üzrə daimi komissiyasının iclasında "Ekoloji təhlükəsizlik haqqında" model qanun layihəsinin yeni redaksiyası və "Ekoloji fondlar haqqında" model qanun

layihəsi haqqında müzakirələrdə çıxış edib. İclasda Mixail Zabelin yenidən daimi komissiyanın sədr müavini seçilib. Mixail Zabelin, həmçinin təşkilatın "Dostluq" ordeni ilə təltif olunub.

MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında çıxış edən Milli Məclisin deputatı Rasim Musabəyov isə MDB PA-nın tədbirlərində beynəlxalq tərəfdə təşkilatların iştirakı haqqında məsələnin müzakirəsi zamanı öz mövqeyini bildirib. O, həmçinin yenidən komissiyanın sədr müavini seçilib.

Milli Məclisin deputatı Emin Hacıyev isə MDB üzv dövlətlərinin Gənclər Parlamentlərarası Assambleyasının 19-cu iclasında çıxış edib. O, gənclərin məşğulluğu, peşə təhsili, Azərbaycan gənclərinin inkişafına yaradılan geniş imkanlar, bu istiqamətdə qəbul və icra olunan dövlət proqramları haqqında geniş məlumat verib.

Milli Məclisin deputatı Əminə Ağazadə isə "Müqavilə hüququ haqqında" model qanun barədə məruzə ilə çıxış edib. Əminə Ağazadə yenidən Hüquqi məsələlər daimi komissiyasının sədr müavini seçilib.

Milli Məclisin deputatı Mixail Zabelin Aqrar siyasət, təbii ehtiyatlar və energetika üzrə daimi komissiyasının iclasında "Ekoloji təhlükəsizlik haqqında" model qanun layihəsinin yeni redaksiyası və "Ekoloji fondlar haqqında" model qanun

## Bakıda Türkiyənin milli bayramı münasibətilə tədbir təşkil olunub

Türkiyə Respublikasının yaranmasının 99-cu ildönümü münasibətilə Bakıda Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.



AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycanlı səfiri Cahit Bağcı, Milli Məclis Sədrinin müavini və deputatları, dövlət və hökumət üzvləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri rəsmi qəbulda iştirak ediblər.

Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

O bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir.

Cahit Bağcı sona vurğulayıb ki, Türkiyə bütün imkanları, özəl və beynəlxalq təcrübəsi ilə bütün sahələrdə Azərbaycanın yanındadır.

Daha sonra rəsmi qəbulda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının yaradılmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və on xəş arzularını çatdırıb.

Qeyd olunub ki, 99 il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış cümhuriyyət quruculuğu yolu qardaş Türkiyənin dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib.

"Xüsusən qeyd edilməlidir ki, son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb. Türkiyədə, eləcə də Türkiyə Respublikasının iştirakı ilə

Sonra çıxış edən səfir Cahit Bağcı bildirdi ki, Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb.

Səfir qeyd edib ki, global qida böhranına qarşı olan Türkiyə Azərbaycanla enerji problemini də birlikdə həll edəcək. Hər iki ölkə Avropanın dəyişən təhlükəsizlik və enerji məsələlərinin həllində mühüm rol malikdir. Türkiyə və Azərbaycan birlikdə Avropada mövcud olan enerji problemini həll etmək istəyirlər.

Türkiyə-Azərbaycan əlaqələrinə ən yüksək müttəfiqlik səviyyəsinə qaldırın Şuşa Bəyannaməsinin əhəmiyyətini vurğulayan Cahit Bağcı deyib: "Bu gün 5 mindən çox Türkiyə şirkəti Azərbaycanda, 3 minə yaxın Azərbaycan şirkəti isə Türkiyədə fəaliyyət göstərir. Ticari dövriyyə 5 milyard dollardan çoxdur".

Səfirin sözlərinə görə, Türkiyə ilə Azərbaycan Avropaya, Asiyaya açılan iki körpüdür və strateji hub rolunu oynayır.

dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir.

Türkiyə beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Hesab edirəm ki, bu nüfuz bir tərəfdən və təbii olaraq, onun siyasi, iqtisadi, hərbi, intellektual, mənəvi potensialı və geosiyasi önəmi ilə bağlıdır. Digər tərəfdən isə onunla bağlıdır ki, Türkiyənin xarici siyasəti bu gün dünya miqyasında böyük ehtiyac duyulan haqq-ədalət və dürüstlük meyarları üzərində ömürlü rol oynadı", - deyir Milli Məclisin Sədri diqqətə çatdırıb.

Sahibə Qafarova deyib: "Bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzürdə həyata keçirilən bərpa-quruculuq işlərində və bütün digər məsələlərdə də bizim yanımızdadır. Bir neçə gün öncə biz hamımız Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının, digər müəssisələrin açılmasını, yeni infrastruktur obyektlərinin təməlinin qoyulmasını sevinc və qürurla izlədik. Eyni duyğuları biz ötən il Füzuli Beynəlxalq Hava Limanının açılışında, dövlət başçılarının iştirakı ilə keçirilən digər tədbirlərdə yaşamışdıq. Öminəm ki, Azərbaycanla Türkiyənin birlik və həmrəyliyi qarşdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcəkdir".

Milli Məclisin deputatı Sabir Hacıyev Şura iclasında "Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasından olan beynəlxalq müşahidəçilərin Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərə bağlı referendum monitorinqində iştirakı haqqında" məlumat verib. Qeyd edək ki, Sabir Hacıyev monitorinq qrupunun koordinatoru olub. Sabir Hacıyev MDB PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında da çıxış edib.

"Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" olan Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birinin yanındadır.

Milli Məclisin Sədri qardaş ölkənin qarşıya çıxan beynəlxalq problemlər barəsində nümayiş etdirdiyi obyektiv mövqeyinin dünyanın yaşadığı indiki təhlükəli dövrdə birmənalı olaraq sabitləşdirici rol oynadığını vurğulayıb.

O qeyd edib ki, Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Ötən ilin iyun ayında imzalanmış Şuşa Bəyannaməsi bu münasibətləri ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə yüksəltdi.

"Azərbaycan xalqının Ümmümilli Lideri Heydər Əliyevin ifadə etdiyi kimi, "Bir millət, iki dövlət" olan Azərbaycanla Türkiyənin bütün məsələlərdə bir-birinin yanındadır.

## Naxçıvanda Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasiif Talibov rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib, cümhuriyyətin qurulması ilə bağlı videoxəbərlər nümayiş etdirilib.

Türkiyənin Naxçıvandakı baş konsulu Məhməd Emin Ki-



raz Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 99-cu ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub, ikitərəfli əlaqələrdən bəhs edib, Naxçıvanda baş konsul kimi vəzifəsinin başa çatdığını diqqətə çatdırıb və bu müddət ərzində götürülən dəstəyə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasiif Talibov Türkiyənin müstəqillik bayramı - cümhuriyyət elan edilməsinin 99-cu ildönümü münasibətilə tədbir iştirakçılarını, konsulluğun əməkdaşlarını və qardaş Türkiyə xalqını təbrik edib, rifah və tərəqqi arzulayıb.

## Silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi başa çatıb

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məq-



hissələri və avadanlıqlarla təmin edilib.

Yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normaldan əlavə təminat və təchizat vasitələri ayrılıb. Döyüş növbətçiliyi aparın şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və surət təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb.

Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin olunub.

## Silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi başa çatıb

Bu ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunda silah, döyüş və xüsusi texnikanın istismarının payız-qış mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər başa çatıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, silah və texnikanın, o cümlədən aviasiya vasitələrinin payız-qış mövsümündə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məq-



hissələri və avadanlıqlarla təmin edilib.

Yüksək dağlıq və sərt iqlim şəraitində dislokasiya olunan bölmələrimizə normaldan əlavə təminat və təchizat vasitələri ayrılıb. Döyüş növbətçiliyi aparın şəxsi heyətin ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və surət təchizatı normaya uyğun olaraq bölmələrə çatdırılıb.

Azərbaycan Ordusunun bütün bölmələrində silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi tam təmin olunub.





Əvvəli 1-ci səh.

Baxmayaraq ki, Azərbaycanın Qoşulma Hərəkatına sədrliyi COVID-19 pandemiyasının yayılması ilə eyni dövrə təsadüf etdi, həmin çətin günlərdə də ölkəmizin QH sədrliyi qismində irəli sürdüyü beynəlxalq təşəbbüslər Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi, qlobal bələdan birgə çıxış üçün geniş imkanlara yol açdı.

Yüksək etimadın nəticəsi

Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulma Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. 120 ölkəni birləşdirən QH-yə üzv olduğu ilk gündən etibarən ölkəmiz bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmis siyasət həyata keçirir və hərəkatın təşəbbüslərinə çox fəal şəkildə qoşulur.

Buna görədir ki, Azərbaycan Hərəkata üzv olduğu çox qısa zamanda yürütdüyü xarici siyasət sayəsində bu təsisat daxilində də böyük nüfuz və etimad qazandı.

2019-cu ildə Bakıda Qoşulma Hərəkatının Zirvə toplantısını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan 2019-2022-ci illərdə sədrliyi üzərinə götürüb.

Azərbaycan Qoşulma Hərəkatına uğurla sədrlik etdiyi ötən 3 il ərzində öz fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurdu. Bandunq prinsipləri bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini özündə ehtiva edir. Xüsusilə vurğulayacaq ki, sadalanan bütün bu prinsiplər elə Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə də üst-üstə düşür.

Hərəkata sədrlik etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib, xüsusən QH-nin pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə təqdir olunub.

Pandemiya ilə mübarizədə uğurlu qlobal səfərbərlik

COVID-19 pandemiyası ilə bağlı Qoşulma Hərəkatına üzv dövlətlərdə vəziyyətin yaxşılaşmasında ölkəmizin səyləri böhranı verdi. İlk uğurlu addımlardan biri 2020-ci ilin may ayında QH-nin onlayn Zirvə toplantısının keçirilməsi oldu.

QH-nin sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci il de-



Qlobal həmrəylikə Azərbaycan töhfəsi

kabrın 3-4-də BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi də xüsusi önəm kəsb etdi.

Eləcə də İlham Əliyevin təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi beynəlxalq əhəmiyyətli nailiyyətlərdir.

Qoşulma Hərəkatı Parlament Şöbəsinin Bakı konfransındakı çıxışında da İlham Əliyev bildirdi ki, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra biləcək istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir.

Qoşulma Hərəkatının Şuşa Akkordu

Qoşulma Hərəkatının Parlament Şöbəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsi də Prezident İlham Əliyevin təşəbbüslərinin tarixi əhəmiyyətli nəticəsidir. Bu il iyulun 29-da Qoşulma Hərəkatının Gənclər Sammitinin Şuşa sessiyasının keçirilməsinin özü də əlamətdar hadisə kimi yadda qaldı. Sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul etdilər.

Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Prezident İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabrında təsis edilmiş QH Gənclər Şöbəsinin əsasında QH Gənclər Təşkilatı yara-

dılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da sammitin Şuşa sessiyası çərçivəsində təsdiq edilib.

Azərbaycanın Qoşulma Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsinin, uğurlu fəaliyyətinin yüksək qiymətləndirilməsinin nəticəsidir ki, ölkəmizin sədrliyi yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılıb.

Qarşıdakı bir il ərzində ölkəmiz Qoşulma Hərəkatının sədri olaraq ədalətli, beynəlxalq hüququn pozulmasına, ayrı-seçkilikə qarşı mübarizə aparmaya, hərəkat çərçivəsində üzv ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, birliyin daha da gücləndirilməsinə, qlobal problemlərin birgə həllinə təşviq edəcək.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

Söz sahibi Azərbaycanlıdır

Əvvəli 1-ci səh.

İrəvanın bütün cəhdləri əbəsdir

Müharibədən sonra üçtərəfli sənədlər üzrə işlərin icrasını Ermənistan həyata keçirir, əksinə, Ermənistan 44 günlük müharibədəki kapitulyasiyasından və sonrakı dövrdə imza aldığı sənədlərin, məğlubiyyətdən sonra yerinə yetirməli olduğu öhdəliklərin məzmununa adekvat olmayan fəaliyyət ortaya qoyub. Azərbaycanın zəfərini, Ermənistanın məğlubiyyətini siyasi-hüquqi təsdiqi olan 10 noyabr bəyannaməsinin bəndləri yerinə yetirilməyib. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində hələ də Ermənistan ordusunun bölmələri qalmaqdadır.

Bundan başqa, Ermənistan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması, bütövlükdə regionda kommunikasiyaların bərpası ilə bağlı öhdəliklərini də yerinə yetirməyib.

Bir məsələni də xatırladaq ki, hələ Vətən müharibəsinə qədər Ermənistan rəhbərliyi aparılan sülh danışıqlarında yalnız imitasiya ilə məşğul olub. Danışıqlar prosesinin hansısa mərhələsində və ya müəyyən razılaşmalar üçün şərait yarandıqı vaxtlarda Ermənistan sülh prosesini əngəlləmək üçün sınıf problemlər yaradıb, təxribatlı tələblər irəli sürüb. Hətta Ermənistanın əvvəlki prezidentlərinin birinin tuqet bəhanəsi ilə danışıqlar masasını tərk etdiyi vaxt da olub. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyul hadisələri də Ermənistanın danışıqlar prosesini pozmaq üçün tövərdiyi təxribatlı idi.

Bu təxribatların hər biri Ermənistanla bəla başa gəlib. Ermənistanın növbəti təxribatından sonra baş verən 2020-ci ilin 44 günlük müharibəsi də bunu tam təsdiq edir. 2020-ci ilin noyabrından ötən müddətdə də Ermənistan bir neçə dəfə həm sərhəd bölgəsində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri torpaqlarımızda hərbi təxribatları törədərək üzərinə götürüldüyü öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışıb. Həmin təxribatların hər birində "dəmir yumruq"un zərbəsinin hiss edən ermənilər beynəlxalq aləmə hay-həşir salaraq Azərbaycana qarşı qəzəbli kampaniyalar başlatmağa cəhd görüblər.

Lakin sentyabrda baş verən hadisələr də göstərdi ki, Ermənistanın bu cəhdləri əbəsdir və Azərbaycan onu üzərinə götürdüğü bütün öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Ermənistanla bəyənərlilik edərək deyib: "Ermənistan xəyanət özüne aid həssaslığı itirir. Məhz Azərbaycanın əsas hissiyosindən Naxçıvan Muxtar Respublikasına

Rəşad CƏFƏRLİ, "Azərbaycan"

Zəngəzur dəhlizi Qafqazın logistik xəritəsini dəyişəcək

Əvvəli 1-ci səh.

Eyni zamanda Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması Orta dəhlizin də əhəmiyyətini artıracaq.

Orta dəhliz böyük perspektivə malikdir

Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin intensivləşməsinə böyük rolu olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə yükdaşıma daha təhlükəsiz və qısa zamanda həyata keçiriləcək.

Prezident İlham Əliyev də çıxışlarında Orta dəhlizin çox böyük perspektivə malik olduğunu dəfələrlə vurğulayıb. Dövlət başçısı oktyabrın 13-də Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə bildirdi ki, Orta dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın tələbləridir: "Yaxşı haldır ki, həm Qazaxıstan, həm də Azərbaycan buna hazır idi, çünki ölkələrimizdə çox müasir nəqliyyat infrastrukturunu yaradıb ki, bu da artıq bu gün daha böyük həcmdə yüklərin daşınmasına imkan verir. Gələcəkdə infrastruktur planlarımızı əlaqələndirməklə biz Trans-Xəzər marşrutunun ötürülmə qabiliyyətinin artırılması üzrə gələcək işləri sinxronlaşdırmaq bilirik".

Ümumiyyətlə, dəhlizin əhəmiyyəti son zamanlar bu nəqliyyat yolumdan istifadənin, yükdaşımanın həcmünün artmasında özünü göstərir. İqtisadçılar qeyd edirlər ki, Rusiya-Ukrayna münaqişəsi fonunda Asiyadan Avropaya yükdaşımalarda həyata keçirilməsi üçün Orta dəhliz layihəsi reallaşmalıdır. Eyni zamanda layihənin gerçəkləşməsində Zəngəzur dəhlizinin mühüm rolu olduğu bildirilir.

Ermənistanla münasibətlərin normalaşdırılması ilə bağlı danışıqların harada aparılmasından asılı olmayaraq, Azərbaycan özünün milli maraq və mənafələrini qətiyyətlə təmin edəcək.

Azərbaycana maraq daha da artacaq

Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənə-



ba çevrilməsinə imkan yaradacaq, həmçinin ölkəmizin beynəlxalq yükdaşımalardan gəlirlərini artıracaq. Eyni zamanda regionun inkişafının stimullaşdırılmasına, təşviq edilməsinə xüsusi töhfə verəcək.

Orta dəhliz ölkəmizin tranzit potensialını artıracaq

Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yükdaşımalarda artırılmasına xidmət edir. Bu dəhliz üzrə yüklər orta hesabla 20-25 günə Çindən Avropaya çatır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biri hesab olunur. Tarixi Böyük İpək Yolumun canlandırılmasına yönəlmis nəqliyyat dəhlizi vasitəsilə 2022-ci ildə yükdaşımalarda həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Azərbaycan üçün xüsusi əhəmiyyətli olan dəhliz ölkəmizin tranzit potensialını da artıracaq. Dövlətimiz digər beynəlxalq layihələrə töhfə verdiyi kimi, Orta dəhlizlə bağlı da mühüm addımlar atır.

Regionun inkişafı, sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunması istiqamətində işlər görən, təşəbbüslərlə çıxış edən Azərbaycan Orta dəhlizin imkanlarını genişləndirəcək. Zəngəzur dəhlizinin açılması ilə regionun nəqliyyat mərkəzinə çevriləcək. Beləliklə, Azərbaycan üzərində yükdaşımalarda həcmimin çoxalması ölkəyə daxil olan valyutayı artıracaq ki, bu da iqtisadiyyatımızın inkişafına mühüm töhfə verəcək. Bu gün bir çox sahədə müxtəlif ölkələrin etibarlı strateji tərəfdaşına, müttəfiqinə çevrilən Azərbaycan həm də nəqliyyat-logistika baxımından diqqəti öz üzərinə çəkərək etibarlı əməkdaş çevriləcək.

Əsmər QARDAŞAYANOVA, "Azərbaycan"

Qafqaz Müsəlmanları İdarəsinin bəyənəti

Əvvəli 1-ci səh.

Lakin təəssüflərlə olsun ki, Azərbaycanın xoş niyyətləri hər zaman lazımi qiymətləndirilmir, bəzi dövlətlər və siyasi dairələr tərəfindən agresiv münasibət, qeyri-konstruktiv mövqə və açıq düşmənçilik meyilləri ilə qarşılanır. Bu təəssüf doğurucu hal qonşu İran dövləti ilə bağlı xüsusi xarakter daşıyır və haqlı narahatlıq doğurur. Azərbaycan dünyəvi hüquqi-demokratik dövlət olduğundan siyasi, iqtisadi məsələlərə dair mövqeyin ifadə olunması dövlət rəsmilərinin vəzifə və məsuliyyətidir. İran müsəlman dövləti olduğundan teokratik İranın dini cəməəsi, bir qayda olaraq, siyasi hadisələrə dair şərhlərə çıxış edir. Azərbaycanın dini mərkəzi olaraq dini-mənəvi müstəvidə yaranmış reallıqlara münasibət bildirməyi özümlə borc bilirəm.

İran ilə Azərbaycanı bağlayan tarixi mənəvi dəyərlər arasında dini amilin xüsusi önəm kəsb etməsi əsrlər ərzində formalaşmış reallıqdır. Bu reallıq xalqların bir-birinə daha da yaxınlaşmasına xidmət etmişdir. Dost, qardaş dar gündə tanımar. Təəssüflər olsun ki, Azərbaycanın Qarabağ dərəcəli höllünü tapana qədər, habelə tarixi ədalət öz yerini alandan sonra da İran dövlətinin münasibəti və müharibənin səbəbkarı olan Ermənistanla münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşmışdır. Ermənilərin dünyada hər zaman xristian təəssübkeşliyindən yararlandığı məlum həqiqətdir, lakin müsəlman İranın Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanla hertərəfli dostluğu müsləmanlar, xalqımız tərəfindən qanınılır. Uzun illər ərzində əsl qardaş və dost kimi islam həmrəyliyi mövqeyindən çıxış edərək təcavüzkar Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, səfirliyini açmayan, beynəlxalq təşkilatlarda işğalçı siyasətlərlə bəyənətlərlə çıxış edən müsəlman ölkələrindən fərqli olaraq, İran İslam Respublikası Ermənistanla bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmiş, üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş müvafiq qərar və qətnamələrə məhəl qoymamışdır. Bu, islami birlik və məzhəbi yaxınlıq amalları ilə bir araya sığmayan münasibət Azərbaycan dindarları tərəfindən qəbul olunmur, heysiyyətlərinə toxunur.

Tarix hamımızın yadındadır. Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı, məscidlərini tövləyə çevirərək islamda haram buyurulan heyvanlarla həqarət etdiyi zamanlarda, müsəlman Azərbaycan qadın, qoca və uşaqlarını qətlə etdiyi, Xocalıda soyqırım törətdiyi, milyonlarca Azərbaycanlı dödə-baba yurdundan məcburi çıxardığı, qaçqın həyatı yaşamağa məhkum etdiyi, torpaqlarımıza od vurub viran qoyduğu günlərdə İran dövləti bu vandalizm hallarına qarşı öz etirazını bildirmədi, erməni işğalını pisləyən hər hansı qəti bəyənət belə səsləndirmədi. Halbuki Azərbaycan xalqı qonşu İran İslam Respublikasından bu faktların qanunlaşdırılmasını, pislənilməsini gözləyirdi. Qarabağda və Qərbi Azərbaycan ərazilərində məscidlərimizi yerləyəcək ədalətli ermənilər dünyanı gözdə guya məscidlərə qayğı göstərən dövlət kimi yaratmaq məqsədilə Şuşadakı Yuxarı Gövhər ağa məscidini və İrəvandanı Göy məscidi "bərpaa" etdirərək prosesini həyata keçirən İran şirkətləri məscidlərin Azərbaycanlılara məxsusluq məsələsini dəyişdirərək, əslində, ermənilərin vandal əməllərini malalayıblar.

Atalarımız gözəl deyib - uman yerdən küsərlər. Biz bütün bunlara rəğmən İran ilə qonşuluq münasibətlərinin yüksək səviyyəsinin inkişaf etdirilməsini hər zaman vacib saymış, həm də orada yaşayan milyonlarla qonşumuzun taleyinə biganə qalmamışıq. Azərbaycan islam dünyasının ayrılmaz parçası, islam torpağıdır və bu torpaqların azad olunması yolunda minlərlə Azərbaycanlı müsəlman şəhid olub. İran bu şəhidləri islam şəhidi adlandırmırdı, indi haqq yolumda canını fəda edənlərin qanına bais olanlara bəraət vermək müsəlman ölkəsinə yaraşarmı? İran dövləti müsəlman qardaşını təhdid edən, əli müsəlman qanına bulamış törəfə silah, hərbi yardım söz verirsə, Ermənistanın təhlükəsizliyini İranın təhlükəsizliyi ilə eyniləşdirirsə, bu, Ermənistanı yenidən müharibəyə cəsarətləndirəcək, revanşizmə kökləmək yönündə əməli addımdır və Azərbaycanın dövlət mənafələrinə, xalqımıza birbaşa təhdiddir. Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhliz yolu ilə bağlı təhdidlər səsləndirən İran bu müəkkəb dönməkdə Qafanda konsulluq açarsa, qədim Azərbaycan səhəri Təbrizdə Ermənistanın Baş Konsulluğunun açılışı üçün hazırlanmış bəyənət, bu, qətiyyətlə nə, qardaş addımı kimi dəyərləndirilməz. Bu, islam məfkurəsinə yaraşmayan hal, müsəlmanın öz müsəlman qardaşına arxadan zərbəsidir.


Bölgədə yeni reallıqlar, postmüharibə dövrü hökm sürdüğü bir vaxtda İranın Azərbaycanla sərhədlərində hərbi təhminlər keçirməsi Azərbaycan cəmiyyəti tərəfindən birmənalı mənfi qarşılanır. Sual yaranır - İran kimi hədəf alır? Əhli-Beytə məhəbbəti hər zaman ucada olan, tarixən İmam övladlarının pənah götürdüğü Azərbaycanlıdır? İran maneəvlərdə Arazi necə adlayıb keçməyi planlayırsa, biz bunu necə dəyərləndirməliyik? Budeurmu islami həmrəylik, şüə təəssübkeşliyi? Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücü bütün təhdidlərin, o cümlədən sərhədlərimizdə hər hansı təxribat halının qarşısını almaq qüdrətindədir. Lakin yaxın qonşular, qardaşlar arasında qarşılıqlı maraqların qorunması üçün yaraşar. Bəşər tarixində ən çox qınanılan ilk qan tökülməsi halının məhz qardaşın qardaş tərəfindən qətl - Habil-Qabil hadisəsinin olduğu unutmayaq. Haqq iddiasında olan, "sirin quyruğuna" dair məhz omlar edən İran əli ruhaniyyəti nədənsə ölkələrini Azərbaycanca hərbi təcavüz etmiş ermənilərlə canfəşanlıqla işbirliyinə dair, üzərində "Ya Hüseyn" yazılan top lülələrinin işlərinə əksəriyyəti təşkil etdiyi müsəlman ölkəsinin hədəf alınması barədə mövqelərini ifadə etmiş, bunun islami dəyərlərə nə qədər uzaqlaşdığına dair şərh vermirlər. Bu, Azərbaycan müsəlmanlarının islami həmrəyliyi olan ümidlərini qırır, məyus edir. İslam dini bizi birləşdirən müqəddəs dəyərdir. Bundan sonra qardaşın əlindən, insanların həssas hissələri ilə məkrli manipulyasiya əlaqələrimizə yalnız xətdər toxundura bilər. Haqlı, ədalətli Vətən müharibəsində zəfər çalmış Azərbaycan xalqının sevincini bölüşmək əvəzinə Cümə xütbələrində bizə qarşı yeni-yeni böhtan, iftira yağdıran İranın bəzi imam-cümlələrinin fikirləri Azərbaycan dindarları tərəfindən birmənalı şəkildə mənfi qarşılanır.

Araz çayı hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəsdir. Onun üzərindən yalnız dostluq körpüləri qurulur bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Xudafərin körpüsü üzərində Azərbaycan bayrağını qaldırarkən söylədiyi kimi: "Xudafərin körpüsü Azərbaycan xalqının milli sərəvətidir... Xudafərin körpüsü Azərbaycan-İran dostluğunun rəmzidir. Azərbaycan-İran sərhədi dostluq, əməkdaşlıq sərhədidir".

Azərbaycanda din dövlətdən ayrılır, biz məscidlərimizdə heç bir dövlətə qarşı hər hansı təbliğat aparmır, heç kəsin daxili işlərinə qarışmırıq. Lakin mənəvi həyatımıza qarşı, dövlətçiliyimizə qarşı hər hansı təhdidə qarşıyaxmaya göz yuma bilmərik. Müqəddəs dinimiz islam bizə haqqın, ədalətin yanında yer almağı tələp edir.

Qafqaz Müsəlmanları İdarəsi olaraq, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın Qafanda Baş Konsulluğunun açılış mərasimində verdiyi açıqlamanı qətiyyətlə pisləyir, sözlərini geri götürməsinə tələb edirik. Ümumiyyətlə mənafələri naminə, islam dininin sülh, qardaşlıq ideallarına hörmət əlaməti olaraq İran İslam Respublikası rəsmisinin təkzibi qonşu dövlətlərimiz arasında münasibətlərin qorunub saxlanılması və bütün sahələrdə, o cümlədən dini-mənəvi müstəvidə bağların qırılmaması üçün zəruridir. Bu, bizim üçün qırmızı xətdir. Azərbaycanın müsəlman dindarları məzhəbindən asılı olmayaraq daim dövlətçiliyimizə sadıqdırlar və dövlət mənafeyini, ölkəmizin suverenliyini qorumaq əzmindədirlər. Qırx dörd günlük Vətən müharibəsindən diləndən, dinindən, etnik mənsubiyyətdən asılı olmayaraq bir yumruq kimi öz Ali Baş Komandanı İlham Əliyevin ötrəfində birləşmiş Azərbaycan xalqı səfərbər olmağın nadir nümunəsini bütün dünyaya nümayiş etdirib və bunu təkrarlamaq bilər. Azərbaycan dindarları hər zaman dövlət təhribərimizi dəstəkləyirlər. Uca Allah müstəqilliyimizi, dövlətçiliyimizi hifz etsin! Amin!"





# Heydər Əliyev ili 2023



## Ceyhan terminalına Heydər Əliyevin adını qardaş Türkiyə verib

Əvvəli 1-ci sah.

Beləliklə, BTC-nin bədxahları bu dəfə də "törk-silah" oldu. Nəhayət, 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstən" sarayında Prezident İlham Əliyevin iştirakı ilə kəmərin tikintisinin maliyyələşdirilməsi ilə bağlı yekun sənədlər imzalandı.

Tədbirə Gürcüstan və Türkiyə hökumətlərinin, dünyanın müxtəlif ölkələrindən BTC-nin səhmdarlarının və kreditörün nümayəndələri gəlmişdir. Bir gün bundan əvvəl isə Prezident İlham Əliyev Türkiyənin ovaxtı energetika və təbii ehtiyatlar naziri və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.

Nümayəndə heyəti söhbət zamanı vurğuladı ki, Bakı-Tbilisi-Ceyhan layihəsi Türkiyənin də son dərəcə böyük əhəmiyyət verdiyi və ciddi surətdə

izlədiyi bir layihədir: "Bu layihənin yerinə yetirilməsi vaxtında başa çatdırılacaqdır. Biz bununla əlaqədar bütün işləri görmüşük... Layihənin vaxtında tamamlanacağına heç bir şübhə yoxdur. Eyni zamanda bu layihənin ən önəmli nöqtəsi olan Ceyhan terminalına mərhum Prezident Heydər Əliyevin adını vermək istəyirik. Beləliklə, bu adı daşımaqla Ceyhan terminalı daha böyük əhəmiyyət və mənə kəsb edəcəkdir. Biz bundan çox böyük xoşbəxtlik duyacağıq".

Xatırladaq ki, BTC-yə Heydər Əliyevin adının verilməsi təşəbbüsü layihənin səhmdarlarının təşəbbüsü olmuşdu. Türkiyə hökuməti isə Ceyhan terminalına da Ulu Öndərin adının verilməsi qərarına gəlmişdi. Belə qərarların verilməsi yerinə düşürdü. Başqa sözlə, bunlar Ümummilli Li-

derin halal haqqı idi. Dünyanın bir çox görkəmli siyasətçilərinin də qeyd etdiyi kimi, əgər Heydər Əliyev olmasaydı, BTC də olmazdı.

Heydər Əliyev adına Ceyhan terminalı Xəzər dənizindəki yataqlardan hasil olunan karbohidrogenləri Bakı-Tbilisi-Ceyhan kəmərinin vasitəsilə qəbul edir. Terminal Aralıq dənizinin Türkiyə hissəsindəki Ceyhan limanında yerləşir. Bakı-Tbilisi-Ceyhan kəmərinin gətirdiyi neft burada tankerlərə yüklənir və dünya bazarlarına göndərilir.

Ceyhan terminalı 144 hektar ərazini əhatə edir. Burada hər birinin tutumu bir milyon barel olan, üzən dəmli yeddi xam neft saxlama çəni var. Onların diametri 100, hündürlüyü isə 20 metrdir. Hərəsinin tam yükqaldırma qabiliyyəti 300 min tona qədər olan iki tanke-

ri eyni zamanda yükləməyə imkan verən iki yanılma körpüsünə malik, uzunluğu 2,6 kilometr təşkil edən xam neft ixracı limanı terminalın əsas infrastrukturlarından. Burada monitoring və idarəetmə üçün ehtiyat sistem də fəaliyyət göstərir. Qeyd edək ki, əsas idarəetmə Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalından həyata keçirilir.

Ceyhan terminalında, eləcə də neft saxlama çənlərindən tankeryükləmə ərazisinə qədər 6 kilometrlik xətlər uzanır. Sahədə həmçinin çirkab suları təmizləyən qurğular quraşdırılıb. İnzibati obyektlər və yaşayış obyektləri bu terminalın həm miqyasına, həm də əhəmiyyətinə bir daha diqqət çəkir.

Terminalın illik ixrac imkanı 50 milyon ton neft təşkil edir. Terminal Türkiyə ərazisində Heydər Əliyev adına Ba-

ki-Tbilisi-Ceyhan boru kəmərinin də operatoru - Türkiyənin dövlət şirkəti olan "Botas International Limited" (BIL) tərəfindən istismar edilir. Obyekt 2006-cı ilin mayından istismardadır.

Həmin vaxtdan bəri Azərbaycan qardaş Türkiyə ilə birlikdə daha neçə-neçə layihələr gerçəkləşdirib. İndi bu layihələr daha geniş coğrafiyanı əhatə edir, bir çox sahələrə şaxələndir, həm Azərbaycana və Türkiyəyə, həm də dünyaya fayda gətirir. Ceyhan terminalı da təhlükəsiz və əhəngdar işləyərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adımlaşdırır. BTC istifadəyə verildəndən bu ilin birinci yarısının sonunadək Ceyhandan dünya bazarlarına Azərbaycan nefti ilə yüklənmiş 5087 tanker yola salımb.

Flora SADIQLI,  
"Azərbaycan"

## Türkiyə Səyyahlar Klubunun heyəti Şuşaya səfər edib

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik heyətinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda səfəri başlayıb. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın global reytinginə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Annc rəhbərlik edir.

AZƏRTAC xəbər verir ki, beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə gəlmişlər. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı qonaqlara Şuşa şəhəri, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi si-



masının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhəri mərkəzi meydanına gələn qonaqlara heykəllər barədə məlumat verilib. Qeyd olunub ki, işğal zamanı ermənilər heykəlləri Ermənistan apararaq əritməq istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistanın alınaq Azərbaycan gətirilib və Bakıda İncəsənət Muzeyinin heyətində saxlanılıb. Şuşa

işğaldan azad olunduqdan sonra həmin heykəllər əvvəlki yerlərinə qaytarılıb.

Səyyahlar sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulacağı olan ərazi və qala divarları ilə tanış olublar. Onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahlı xan tərəfindən inşa edilən qala uzun müddət Şuşa şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Xarici səyahətçilər sonda Cıdır düzündə olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər. Qonaqlar daha sonra Ağdama yola düşüblər.

Beynəlxalq səyahətçilərin 3 günlük səfəri işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tənzimlənməsində müstəsna əhəmiyyət daşıyır. Vətən müharibəsinin ikinci ildönümü günlərində mütəlx əksəriyyəti beynəlxalq səyahətçilər klublarının üzvləri olan Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik heyətinin 29 Oktyabr Türkiyənin Cümhuriyyət Bayramını (99 ildik) məhz Şuşada bayram etməsi rəmzi xarakter daşıyır.

Ötən il dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səfərinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahlı xan tərəfindən inşa edilən qala uzun müddət Şuşa şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

## Qüdrətli sərkində, modern hərbi güc

İlham Əliyev dünyada ən yüksək döyüş qabiliyyətinə malik ordulardan birini yaradıb

Əvvəli 1-ci sah.

İşğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin yaradılması, müasir hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür.

Ali Baş Komandanın göstərişinə əsasən, müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.

Müzəffər sərkindənin Azərbaycan Ordusu qarşısında qoyduğu yeni tapşırıqlara əsasən, modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret planlar, tədbirlər hazırlanıb. Ordu komandanlığı isə verilən tapşırıqların təxirəsalınmaz icrasını reallaşdırmaqdadır.

Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınıb. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarını dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin minna və partlamamış döyüş sursatlarından təmizlənməsi gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

### Dünyada "smart müharibə" aparan ilk ordu

İki il öncə Azərbaycan Ordusu Vətən müharibəsində həyata keçirdiyi döyüş taktikası, müharibə modeli ilə dünyanın diqqətini cəlb etmişdi. Bəzi mütəxəssislərin "smart müharibə" adlandırıldıqları bu savaşa çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib, pilotsuz uçan aparatları isə yeni müharibə formatının bünövrəsini qoyub.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərbi praktikasında yeni növ savaşı kimi dəyərləndirilir. Çünki XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modeli ilə Azərbaycan bir daha göstərdi ki, 30 ilin keçmiş hərbi taktikası, keçmiş hücum əməliyyatları artıq arxivləşib. Savaş meydanında yalnız yeni döyüş növləri üstünlüyün əldə edilməsini şərtləndirir.

Şanlı qələbəmizlə bitən müharibədə həyata keçirilən döyüş əməliyyatları zamanı müasir silahlardan - PUA-lardan, döyüş sursatından, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin baş qorğahları tərəfindən diqqətlə öyrənilir.

Yeni bir ordunun başqa bir silahlı birləşmə ilə döyüşdə bu qədər yüksəkdeqiqliklilik silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə ediblər. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz öz üstünlüyünü sübut etdi. Azərbaycan PUA-larının hədəfi yalnız düşmənin hava hücumundan müdafiə qüvvələri, ardınca onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi.

30 il müddətində işğal edilmiş torpaqlarımızda güclü müdafiə sistemləri qurub, onlar haqqında mişr yarıdan Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. "Kecilməz" müdafiə sistemləri darmadağın edildi.

Rəşad BAXŞƏLİYEV,  
"Azərbaycan"



Döyüş texnikası, hərbi obyektləri yerləyəcək olan erməni əsgərinin yalnız bir yolu qalırdı - silahını, bayrağını atıb Azərbaycan torpaqlarından şərfətsizcəsinə qaçıb canını qurtarmaq...

Bu savaşa bir çox reallıqlar təsdiqini tapdı. İlk növbədə bəlli oldu ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinglərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasında qərarlaşdı. Həm peşəkərlilik, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası, mənəvi döyüş ruhu, əlbəttə ki, ordumuzun texniki təchizatı da çox cəhətdən uğurumuz üçün real zəmin yaratdı.

Ümumiyyətlə, peşəkər ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Ancaq İlham Əliyevin hərbi islahatları bir daha təsdiq edir ki, modernləşmə ən vacib şərtlərdən biridir.

Digər məsələ isə Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Çünki İkinci Qarabağ müharibəsi böyük qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə olub. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanılması prosesi idi ki, ordumuz bu yoxlamadan şərfəli çıxdı.

Hazırda ordunun şəxsi heyətinin peşəkərliliyinin daha da artırılması üçün müxtəlif tədbirlər planı əsasında hərbiçilərimiz yerli və xarici ölkələrdə təşkil olunan təlimlərə qatılırlar.

### Ordunun gücünə güc qatan Komando briqadaları

Ali Baş Komandanın tapşırıqlarından biri də yeni Komando xüsusi təyinatlı qüvvələrinin yaradılması idi. Bu tapşırıq da uğurla icra olunur. Artıq müxtəlif ərazilərdə Komando briqadaları yaradılır. Yeni Komando qüvvələrinin yaradılması ordumuzun hərbi potensialının təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir.

Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalar yüksək təlim keçmiş, yüksək iradə nümayiş etdirmiş və Vətən uğrunda özünü fəda etməyə hazır olan hərbiçilər cəlb edilir. Əlbəttə ki, bu da ordumuzun gücünə güc qatıb.

Bu briqadalar ən son hərbi avadanlıq və silahla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil havadəsət hücum briqadalarıdır. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həmçinin şəhər şəraitində, bir sözlə, hər an baş verəcək silahlı münaqişələrdə dərhal döyüş istifadəsinə hazırdırlar. Bu briqadalar təcrübə olub və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya kommunikasiya məkanında qalıb, döyüş əməliyyatlarını aparmağa qadirdirlər.

Beləliklə, həyata keçirilən uğurlu proseslər, eləcə də müasir texnologiyaların tətbiqi ilə qonşularda yaradılan avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri Silahlı Qüvvələrin bütün qoşun növlərinin dayanıqlı, operativ, gizli və fasiləsiz idarə olunmasına imkan yaradıb. Hərbi hissələrin, əsasən də cəbhə xəttindəki bölmələrin yeni növ silah, döyüş texnikası və digər hərbi vasitələrlə təchiz edilməsi, raket və artilleriya qoşunlarının ərsalində olan müasir raket kompleksləri və atəşi idarəetmə sistemləri qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək düşmənin canlı qüvvəsini, döyüş texnikasını və hərbi infrastrukturunu məhv etmək imkanlarını genişləndirib.

Bütün bu islahatlar onu deməyə əsas verir ki, Azərbaycan Silahlı Qüvvələri getdikcə daha da güclənir və bütün bunlar əminlik yaradır ki, tezliklə Azərbaycan Ordusu daha modern və qüdrətli hərbi gücə çevriləcək.





# REGİONLAR



## 16 rayonda pambıq yığımı davam edir

Ölkənin pambıq becərilən 16 rayonunda pambıq yığımı davam edir. Məhsul yığımı prosesində 447 kombayn və 3085 traktor yedəyi iştirak edir. Texnika sayı məhsulun sahələrindən 100 faizə yaxınını kombaynlar vasitəsilə yığmağa imkan verir.

Bu il Kürdəmir 2 min hektardan artıq sahədə pambıq ekini aparılıb. Sahələrdə defoliyasiya prosesi başa çatıb, yığım prosesinə 12 kombayn cəlb olunub. Fermerlər artıq kondisiya çəkiddə 2200 tona yaxın məhsulu yığaraq tədarük məntəqələrinə təhvil veriblər. Dövlət dəstəyinin genişləndirilməsi fermerlərin pambıq ekininə marağını artırıb. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən pambığa görə yalnız məhsul subsidiyası verilir. Eyni qərarla məhsul subsidiyasının məbləği hər tona görə 100 manatdan 170 manata qaldırılıb. Kənd Təsərrüfatı Nazirliyinin pambıq tədarüki və emalı müəssisələri ilə apardığı müzakirələr nəticəsində 2022-ci ildə şirkətlər tərəfindən xam pambığın alış qiyməti yanvar və avqust aylarında hər dəfə 50 manat olmaqla iki dəfə artırılıb. Ötən il 1-ci sort pambığın 1 tonu fermerlərdən 700 manata alındısa, bu il təhvil verilən eyni sort pambığın 1 tonuna görə fermerlərə 800 manat ödənilir. Məhsul subsidiyasına keçid və pambığın alış qiymətinin artırılması fermerləri aqrartexniki becərməni daha yaxşı aparmağa, daha çox məhsul istehsal edərək daha çox gəlir əldə etməyə sövq edir.



## Məhsuldarlığın artması gözlənilir

Goranboyda pambıqçılığın inkişafına nail olmaq üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev deyir ki, bunun üçün bütün imkanlardan maksimum istifadə edilir.

Yığımın müvafiq və optimal müddətdə başa çatdırılması üçün yığımın əvvəl rayon üzrə geniş müşavirə keçirilmiş, bu sahəyə cavabdeh olan təşkilatlar qarşısında vəzifələr qoyulmuş, qarargah yaradılmışdır. Həyata keçirilən bütün bu işlər söz yox ki, yığım vaxtı özünü göstərir. Hazırda yığım sürətlə davam edir. Cari ildə hər hektardan 29-30 sentner məhsulun toplanması gözlənilir ki, bu da ötən illə müqayisədə 2-3 sentner çoxdur.

Qeyd edək ki, rayonda pambıqçılıqla, əsasən, "MKT İstehsal Kommersiya", "Azərpambıq" və "Goran-Cotton" MMC-lər məşğul olur.

S.ƏLİYEV,  
"Azərbaycan"

## "Bağların barı gözəl"

Sitrusçuluqla məşğul olan lənkəranlı fermer Hubeydə Abiyeva təklif edir ki...

**Bol-bəhrəli payız fəslidir. Günürlər qısaldır, havalar soyuyur, ağacların yarpaqları saralıb-solur. Limon, narıncı, portağal bağları da payızın bu gəlişlə sarı, narıncı rəngdə don geyinir. Meyvələri yetişdikcə budaqları "başsağa" edir.**

Bunları seyr etdikcə böyük Yaradanın Lənkəranda heç nəyi əsirgəmədiyini bir daha dərk edirik. Dəniz və dağ çütlüyünün bu yerlərdə yaratdığı subtropik iqlim şəraitində yetişir süfrələrimizin bəzəyi dediyimiz sitrus meyvələri və bir də ötirli çay. Elə bu səbəbdən də onlar Lənkəran torpağının "vizit kartı" hesab olunur.

Payız həm də "hesab" fəslidir. Kənd adamları aylarla işləyib axıtdıqları alın torinin, zəhmətin bəhrəsini görür - yetişdirdikləri məhsulları sahələrdən, bağ-bağatardan yığıb-yığışdırır, xərclərini qazanclarını hesablayırlar. Lənkəranda belə iş adamlarından biri də Hubeydə Abiyevadır. Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin müəssisi Ceyhun Bağirov-la birlikdə onunla görüşüb söhbət etmək, işi ilə tanış olmaq üçün Türəkəran kəndinə gedirik. Lənkəran şəhərindən çıxıb rahat asfalt yolla irəlilədikcə qarşıda meşə örtüklü əzəmətli dağlar, yol kənarında tikilən yarlı-yaraşlıq evlər, sosial təminatlı obyektlər, payız yağışından sonra yuyulmuş yarpaqları ışıdıyan ağaclar, son baharın çəmənlikləri göz oxşayır, insanda xoş ovqat yaradır.

Təxminən 15 kilometr getdikdən sonra yol yoldaşım C. Bağirov məşin magistrat yoldan sağ tərəfə döndürür. "Fermer Hubeydə Abiyevanın yaşadığı Türəkəran kəndi buradır", - deyib məşini evlərinin arasına sürərək böyük bir darvazanın qarşısında saxlayır. Bizi burada orta yaşlı xanım qarşılayır.

Həyat qapısından içəri keçərək tikişləri hələ başa çatmayan möhtəşəm bir binanın qarşısında salınmış sitrus bağına görürük. Bu, fermer Hubeydə Abiyevanın böyük zəhmətlə saldıdığı bağıdır. İşçilər bol məhsulun ağırlığından budaqları az qala yerdən ağacların meyvələri qayçı ilə bir-bir kəsib qaba yığır, sonra bağı kənarındakı boş sahəyə daşıyırlar. Bu mənzərəni seyr edib Hubeydə xanımdan fermerlik fəaliyyəti ilə bağlı bir neçə sualımıza cavab verməsini xahiş edirik.

- Darıxmayın, burada sizin üçün qeydlər etmək bir az çətin olar. Bu yarımqıç binanın arxasında mənim evim var. Gedirik, bir stəkan Lənkəran çayı içə-içə nə sualınız varsa, vərəsiniz, - deyir.

Bağdan çıxarkən bayaq gördüyümüz yarımqıç qalmış yaşayış binasının kimin olduğunu soruşuruq.

- Bizimdir. Rəhmətlik həyat yoldaşım özü dülgər idi. Yaxşı da zövqü vardı. Uzun müddət Rusiyanın müxtəlif şəhərlərində yaşayıb işləmişdi. Mən də onunla birlikdə Rusiyaya, Ukraynaya gedib aylarla, bəzən də illərlə orada qaldım. Nə gizlədim, gördüyünüz bu işlərin çoxu oralarda qazandıgımız pullarla başa gəlib. Maraqlandıgınız evin aqibətinə gəldikdə isə... Keçən il həyat yoldaşım Ağamməd təsərrüfatımızın sənədlərini qanuni şəkildə qaydaya salmaq üçün Bakıya getmişdi. Orada onun məşin vurdu. Bu da Allahın bir qəzavü-qədri idi. Ölümündən sonra bir müddət özümlə gələ bilmədik. Əlimiz işdən soyudu. Vaxt keçdikcə taleyin hökmü ilə bəzi işlər oldu. Nəzərdə tutduğumuz işləri görməyə başladım. Bu iş olmasaydı, kim bilir, mənim aqibətim necə olardı.

Bu arada neçə hektar sitrus bağının olduğunu soruşuruq.

- Bayaq gördüyünüz limon yığılan sahə də daxil olmaqla 10 hektar

dir. Bələdiyyə torpağıdır. Yaşadığımız evin qarşısında ekilməyən boş sahə idi. Bir gün ağılıma gəldi ki, buranı bələdiyyədən icarəyə götürmək yaxşı olar. O vaxtlar adamlar torpağa o qədər də baş qoşmurdular. Hamı alverə qarşanmışdı. Sağ olsular bələdiyyə işçilərini, istəyimə müsbət cavab verdilər. Səmimi deyəcəyəm: əvvəlcə səhvə yol verdik. Həmin torpağa saftalı əkdik. 2 ildən sonra ağacların hamısı yandı. Xeyli ziyan düşdü. Sonra mən özüm aqronomlarla, digər kənd təsərrüfatı müəssisələri ilə məsləhətləşdim. Başa düşdüm ki, hər torpağın öz təyinatı var. Bizim torpaqlar sitrus meyvələri üçün daha çox yararlıdır. Nə başınızı ağırdım, 2020-ci ildə 4 hektarda limon bağı saldı. Bayaq məhsulu yığılan sahədə. Bu il 2,7 hektarda narıncı, 2,3 hektarda portağal bağı salmışam. Bunlardan başqa, 0,5 hektar qarışıq meyvə bağım var.

Müvəssis C. Bayramov söhbətə qoşulur. Deyir ki, bu il ekilən narıncı, portağal ağacları gələcək il barı düşəcək, ancaq nisbətən az həcmdə bar verəcək. Yaxşı qulluq edilsə, növbəti il daha çox bar verəcək: "Deyim ki, hər şey qulluqdan aslıdır. Necə deyirlər, "dönini-suyunu" vaxtılı-vaxtıdan versən, bol da məhsul götürəcəksən. Hubeydə xanımın isə bu işdə böyük təcrübəsi var. Öz vəsaiti ilə 3 artezian quyusu qazdırıb. Suvarma sarıdan heç bir çətinliyi yoxdur. Gübrəsini vaxtında verir, ziyanvericilərə qarşı mübarizə tədbirlərini vaxtında həyata keçirir. Bizim mərkəzlə əməkdaşlıq saxlayan fermerlərimizdir. Lazımı məsləhətlərə əsaslanaraq işləri görməyə başladım. Müvəssislərimiz də özlərindən gələnləri köməyi əsirgəmir."

Səliqə-sahmanlı həyətdə dibçəklərə vurulmuş müxtəlif gül-çiçəklərin rəngi, ətri Hubeydə xanımın yüksək zövqə sahib olmasından xəbər



verir. Üç addımlıqdakı bol-bəhrəli narıncı ağacları isə bu gözəlliyi daha da artırır, ona başqa bir əhəng verir. Öyrənirik ki, təkə həyətəyini sahədən o, keçən il 6 ton narıncı, 6 ton portağal, 5 min ədəd limon və 1 ton kinkan götürüb. Ondan bu işdə övladlarının təsərrüfatına necə kömək edə bilsinlərini soruşuruq. Məlum olur ki, bir oğlu Ramin Ukraynada, digəri Rahim Moskvada yaşayır. Qızı Vüsalə isə elə bu kənddə gəlindir, təsərrüfat işlərində anasına yaxından kömək edən də odur. Uzaqda yaşamaqlarına baxmayaraq, oğlanları da hər gün telefonla onunla əlaqə saxlayırlar. Hər 3-4 aydan bir analarına baş çəkir, lazımı kömək göstərirlər.

"Nə kimi çətinlikləriniz, problemləriniz var" sualımıza isə fermer belə cavablandırdı:

- Dövlətimizdən, hökumətimizdən razıyam. Onların yerli qurumlarından da narazılığım yoxdur. Sağ olsunlar, yerli gələcək etdiyim müəssisələrə cavabsız qoymurlar. Bu il ekdiyim 3,7 hektar narıncı və portağal bağı üçün subsidiya almaq şansım yaranmışdır. Bu barədə sənədlərim elektron kənd təsərrüfatı sistemində daxil edilib. Ancaq təsərrüfat işlərindən az-çox başı çıxan adam kimi bir neçə təklifim var. Birinci təklifim odur ki, əlaqədar qurumlar, daha dəqiq desək, "Aqrarlıq" ASC sitrus bağları üçün cərgələr arasını yumşaldan, yığılan məhsulu sahədən çıxaran texnikaların alınmasını təşkil etsələr, yaxşı olar. İkincisi odur ki, indi su problemi dünyanın hər yerində, eləcə də bizdə var. Mən xüsusən ökin suyunu nəzərdə tutaram. Sudan səmərəli istifadə etmək hər bir fermerin, mülikiyyətinin başlıca vəzifəsidir.

Bunun üçün gözün yerüstü çiləyicilərə böyük ehtiyac var. Belə qurğular suya qənaət etməklə yanaşı, əkinçilik mədəniyyətinin yüksəlməsinə kömək edən başlıca amillərdən biridir. Digər bir təklifim isə kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərə verilən kreditlərin faiz dərəcəsinin azaldılması barədədir. Üstəlik, onu da deyim ki, sitrus meyvələrinin tədarükü lazımı səviyyədə təşkil edilmir. Bunun da nəticəsində kəndli, fermer yetişdirdiyi məhsulu çox vaxt dəyər-dəyməzə satmalı olur. Bələliklə, istehsalçılara, məhsulu min əziyyətlə, xərclə yetişdirənlərə nisbətən ara iş adamları daha çox qazanırlar. Bu isə ədalətsizlikdir.

Sonda qeyd edək ki, bu gün Lənkəranda 1421,6 hektar sitrus meyvə bağları var ki, onun da 267 hektarı limon, 522 hektarı narıncı, 119 hektarı portağal, 513 hektarı feyxodur. Hazırda seçmə yolla yığım gedir. Noyabr ayında isə yığım kütüvlə hal alacaq.

Günəş qürubə enir. Biz Türəkərandan geri dönürük və üç yerdə gölün apararı məşin karvanı ilə qarşılaşırıq. "Xoşbəxt olun!" - deyirik ürəyimizdə. Bu misralar da elə həmin anlarda yaranır:

Lənkəranın payızı,  
Qışı, yayı, həm yayı  
Həmişə gözəl olur,  
Ürək sevinclə dolur.

Sitrus meyvə bağları,  
Zümrüd donlu dağları,  
Mavi gözlü o Xəzər  
Onun hüsnünü bəzər.

Seyran CAVADOV,  
"Azərbaycan"

## Su bol olarsa...

Qazaxda bol məhsul əsası sayılan suvarmaya ciddi diqqət yetirilməsi nəticəsində təsərrüfat sahibləri hər il yüksək göstəricilərə nail olurlar.

Rayonda mövcud su mənbələrindən səmərəli istifadə edilməsi daim diqqət mərkəzindədir. RİH-də müəmmadi keçirilən müşavirələrdə bu sahədə mövcud vəziyyət təhlil edilir, qarşıya çıxan nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür. Rayon icra hakimiyyəti, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzi, Suvarma Sistemləri İdarəsi və

kənd inzibati ərazi dairələri nümayəndələrinin, eləcə də bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən həmin müşavirələrdə ölkəmizdə aqrar sektorun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğu qeyd edilir və kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən islahatların bəhrələnməyən vacibliyi vurğulanır.

Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövrü də qazaxlılar üçün uğurlu olmuşdur ki, bunun da əsas səbəblərindən biri əkin sahələrinin vaxtılı-vaxtıdan suvarma suyu ilə təmin olunmasıdır. Belə ki,

rayonda mövcud olan arx və kanallarda vaxtıdan təmir olunması, kol-kosdan və lildən təmizlənməsi nəticəsində əkin sahələrinin su ilə təminatında indiyəqədər heç bir çətinlik yaranmamışdır.

Rayonda su ehtiyatlarından səmərəli istifadə olunmasına nəzarət etmək üçün işçi qrupu yaradılmışdır. Qrupun tərkibinə icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Suvarma Sistemləri İdarəsinin, kənd inzibati ərazi dairələrinin, sudan istifadə birliklərinin nümayəndələri və bələdiyyə sədriləri daxil edilmişlər. Bunun sayəsində



rayondakı mövcud suvarma şəbəkələrinə nəzarət xeyli güclənmişdir.

Hazırda arx və kanallarda təmizləmə işləri aparılır. Nəzərdə tutulmuşdur ki, 2022-2023-cü illər ərzində 329,6 kilometr məsafədə təmizlik işləri aparılsın. İndiyədək 38,4 kilometr məsafədə bu işlər başa çatdırılmışdır.

Qeyd edək ki, rayon 2023-cü ilin məhsulu üçün

11000 hektarda taxıl ekilməsi nəzərdə tutulmuşdur. Bu günə kimi şum aparılmış 6535 hektar əkin sahəsinin 104 hektarında taxıl toxumu səpilməmişdir ki, onun da 89 hektarı arpa, 15 hektarı buğdadır. Toxum səpilən sahələrdə suvarma optimal müddətdə başa çatdırılmışdır.

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## Naxçıvan MR-də ilin əvvəlindən müxtəlif təyinatlı 175 obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada müxtəlif təyinatlı 175 obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, müxtəlif təyinatlı 213 obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq, 2022-ci ilin doqquz ayında 7 kənd mərkəzinin tikintisi, 1 kənd mərkəzinin yenidən qurulması istiqamətində kompleks işlər görülmüşdür. Bundan əlavə, Şorur şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının yenidən qurulması başa çatdırılıb, Culfa

Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi aparılıb.

Muxtar respublikada kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə bələdiyyələrə 13 traktor və qoşqusu verilib. Üç yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 3 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Uzunoba Su Anbarı ətrafında Bağ Evləri yaşayış-istirahət məntəqəsinin tikintisi başa çatdırılıb, Naxçıvan şəhərində "Gənclər Yaşayış Kompleksi"ndə tikinti işləri görülüb.

Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib, 2022-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 364 min 717 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da bir il öncəki göstəricidən çoxdur.

## Yardımlıda sənaye məhsulları istehsalı artıb

Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 4 milyon 148,3 min manatlıq sənaye məhsulları istehsal edilib və xidmətlər göstərilib.

Sənaye sahəsi üzrə məhsul buraxılışı və xidmətlərin həcmi dövlət sektorunda 1186,5 min manat olmaqla 28,6, qeyri-dövlət sektorunda isə 2961,8 min manat olmaqla 71,4 faiz olub.

AZƏRTAC Rayon Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsullarının 71,4 faizi emal, 20,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 8,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub və ya xidmətlər göstərilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye sektorunda istehsal və xidmətlərin ümumi həcmində artım sürəti sənaye indeksinə nəzərən 116,6, o cümlədən emal sənayesi sektorunda 71,2, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 108,3, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 143,6 faiz təşkil edib.

Qəbələ rayonunda 25 km uzunluğa malik və 4 istiqamət üzrə 10 yaşayış məntəqəsini əhatə edən yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması işləri yekunlaşıb.

Bu, Bunud-Hözrə (5,3 km), Zaraqan-Aydaşlıq (3,2 km), Hacıalılı-Ovcullu-Mamaylı-Bayramkoxalı (10,4 km) və Şamlı-Tola (6,1 km) avtomobil yollarıdır.

Torpaq və çınqıl örtüklü avtomobil yolları uzun müddət əsası təmir edilməyindən yol örtüyündə emələ gələn çalalar, çökmələr və qabarmalar istər avtonəqliyyat vasitələrinin,

## Qəbələdə 10 yaşayış məntəqəsini əhatə edən yollar yenidən qurulub

istərsə də vətəndaşların hərəkətində bir sıra problemlərə səbəb olurdu. Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri nəticəsində yollar IV texniki dərəcəyə uyğun yenidən qurulmuşdur. Yeni yolların hərəkət hissəsinin eni 6 metrdir.

"İnşaat Norma və Qaydaları"na uyğun aparılan işlər çərçivəsində yolboyu yarasız quruntun qazılması, torpaq yatağının genişləndirilməsi, yeni dömir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dömir-betonla tikilməsi həyata keçirilib.

Texnoloji ardıcılığa uyğun olaraq daha sonra lazımı hündürlükdə optimal qum-qırmaşa qarışıqından yol əsasının tikintisi, yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Yenidənqurma işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün nişan və məlumatverici lövhələrin quraşdırılması, üçüncü nişanlanma xətlərinin çəkilməsi işləri aparılıb.

Bələliklə, ümumi uzunluğu 25 km-dən çox olan və 13 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini əhatə edən yolların yenidən qurulması yekunlaşıb.







# Müzəffər Sərkərdənin qüdrətli Ordusu

## 30-31 oktyabr 2020-ci il Azərbaycan: ZƏFƏR gündəliyi

Oktyabrın 30-u Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınır.


Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölənlər və yaralananlar var.

Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd "Smerç" və 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika" özüyərən haubitsası, 1 ədəd "Osa" ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.


Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturunu atəşə tutan



Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilir.

Bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilir.

Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü yayır.



Müdafiə Nazirliyi reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini yayır.

Ermənistanın yalan məlumatları bir daha ifşa edilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı xəbərləri yalan məlumat yayır. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edir.

Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazidəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilir.

Ermənistan Ordusunun bölmələri düşmənin qüvvə və döyüş vasitələrini dəqiq zərbələrlə darmadağın edir.

Saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd "Osa" ZRK bölmələrimiz tərəfindən məhv edilir.

Oktyabrın 31-i gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.

Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd "Smerç" və 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd "Osa" ZRK, 1

ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutur. Bir müddət sonra Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə məruz qalır.

Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük götürməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə məlumat daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayır və beləliklə də, gələcək təxribatları üçün zəmin yaradır.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusunun silahlanması qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.

Günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir.

Günorta saatlarında düşmənin canlı qüvvə ilə dolu hərbi avtomobillərini mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 17:00 radələrində ərazinin havadan müşahidəsi zamanı cəbhənin Xocavənd istiqamətində hərbi avtomobil kortejinin hərəkəti qeydə alınır.

İstiqamətlənmiş və kombine edilmiş havadan və artilleriyanın dəqiq atəş zərbələri ilə kortejin tərkibində olan bir neçə avtomobil və şəxsi heyət məhv edilir.

Hərbi Hava Qüvvələrinin "Su-25" həmlə təyyarəsi düşmənin mövqelərini bombardman edir.

Endirilən aviazərbələr nəticəsində düşmənin səngərlərdəki və yeraltı sığınacaqlardakı xeyli sayda canlı qüvvəsi məhv edilir.

Noyabrın 1-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.

Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.

Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.

Axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı hərbi sursatla dolu iki yük maşınının daldalandığı yer müəyyən edilir. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilir.

Buna görə də düşmən sərəncamında olan bütün silah-sursatları döyüşlərin ən qaynar getdiyi istiqamətdə istifadə etməyə çalışır.

Axşam saatlarında ərazinin havadan müşahidəsi zamanı hərbi sursatla dolu iki yük maşınının daldalandığı yer müəyyən edilir. İstiqamətlənmiş dəqiq atəş zərbəsi ilə hərbi nəqliyyat vasitələri dərhal məhv edilir.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınır.


Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölənlər və yaralananlar var.

Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd "Smerç" və 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika" özüyərən haubitsası, 1 ədəd "Osa" ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.


Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturunu atəşə tutan



Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilir.

Bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilir.

Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü yayır.



Müdafiə Nazirliyi reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini yayır.

Ermənistanın yalan məlumatları bir daha ifşa edilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.

Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd "Smerç" və 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd "Osa" ZRK, 1

ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutur. Bir müddət sonra Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə məruz qalır.

Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük götürməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə məlumat daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayır və beləliklə də, gələcək təxribatları üçün zəmin yaradır.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusunun silahlanması qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.

Günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınır.


Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölənlər və yaralananlar var.

Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd "Smerç" və 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika" özüyərən haubitsası, 1 ədəd "Osa" ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.


Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturunu atəşə tutan



Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilir.

Bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilir.

Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü yayır.



Müdafiə Nazirliyi reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini yayır.

Ermənistanın yalan məlumatları bir daha ifşa edilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.

Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd "Smerç" və 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd "Osa" ZRK, 1

ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutur. Bir müddət sonra Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə məruz qalır.

Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük götürməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə məlumat daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayır və beləliklə də, gələcək təxribatları üçün zəmin yaradır.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusunun silahlanması qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.

Günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınır.


Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölənlər və yaralananlar var.

Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd "Smerç" və 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika" özüyərən haubitsası, 1 ədəd "Osa" ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.


Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturunu atəşə tutan



Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilir.

Bölmələrimizin dəqiq atəşi ilə düşmənin "Smerç" yaylım atəşli reaktiv sistemi məhv edilir.

Müdafiə Nazirliyi qeyd olunan reaktiv sistemin məhv edildiyi anın videogörüntüsünü yayır.



Müdafiə Nazirliyi reaktiv sistemlərin məhv edildiyi anın videogörüntülərini yayır.

Ermənistanın yalan məlumatları bir daha ifşa edilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir.

Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd PDM, 2 ədəd "Smerç" və 2 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 12 ədəd müxtəlif tipli topu, 1 ədəd "Osa" ZRK, 1

ədəd radioelektron mübarizə stansiyası, 2 ədəd avtomobil texnikası məhv edilir və sıradan çıxarılır.

Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Saat 06:00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutur. Bir müddət sonra Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə məruz qalır.

Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük götürməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə məlumat daxil olub.

Ehtimal olunur ki, fosfor tərkibli döyüş sursatının qeyd olunan ərazilərə gətirilməsində düşmənin məqsədi, ilk növbədə, onun Azərbaycan Ordusunun bölmələrinə qarşı tətbiq edilməsidir. Digər tərəfdən isə həmin sursatın guya bölmələrimiz tərəfindən əraziyə səpələndiyi barədə dezinformasiya yaymaqdır.

Artıq oktyabrın 30-da Ermənistan tərəfi guya Azərbaycan Ordusunun ağ fosfor tərkibli silah tətbiq etməsi barədə yalan və saxta məlumat yayır və beləliklə də, gələcək təxribatları üçün zəmin yaradır.

Nazirlik bir daha bildirir ki, Azərbaycan Ordusunun silahlanması qadağan olunmuş heç bir döyüş sursatı yoxdur.

Günün birinci yarısında Azərbaycan Ordusu tərəfindən endirilən zərbələr nəticəsində düşmənin döyüş texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrini müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutur. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınır.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölənlər və yaralananlar var.

Gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd "Smerç" və 1 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd "Qvozdika" özüyərən haubitsası, 1 ədəd "Osa" ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv





# Qüdrətli sərkərdəmizin "dəmir yumruğ"u ilk saatdan başlayaraq qələbə qazandı

**ABDULLAZADƏ AZƏR RİZVAN oğlu**  
**Vətən Müharibəsi Qəhrəmanı**

2001-ci il fevral ayının 18-də Tərtər rayonunun Cəmili kəndində anadan olub. Orta təhsilini kənd məktəbində başa vurduqdan sonra 2019-cu ildə haqqı hərbi xidmətə çağırılıb. "N" sayılı hərbi hissədə tankçı kimi qulluq edib.  
Vətən müharibəsinin iştirakçısıdır.  
Vətən Müharibəsi Qəhrəmanıdır.  
"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.



Hərbi xidmətdən ehtiyata buraxılmağa cəmi bir neçə gün qalmışdı. Səbirsizliklə oktyabr ayının gəlməsini gözləyirdim. Əsgərlik dövründə nümunəvi hərbi xidmət keçmiş, peşəkar tankçı kimi formalaşmışdım. Əsgərliklə bağlı təəssürlərim çox idi, yaxşı xatirələrim vardı, yaxşı xatirələrim idi, bunları ailəmə, dostlarıma danışmaq.

Sentyabr ayının 27-si idi, səhər əsgər yoldaşlarımla birlikdə tankları təmizləyirdik. Birdən bütün hərbi hissəyə "həyəcan" signalı verildi. Əvvəlcə bunun təlim üçün verilən signal olduğunu düşündük. Amma çox keçmədən elan olundu ki, Ermənistan cəbhə xəttində hərbi təxribat törədib və ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına başlayıb.

Beləliklə, "Döyüş!" əmri ilə tanklarla Füzuli rayonuna doğru hərəkət etdik. Artıq Füzulidə olarkən başa düşdüm ki, müharibə başlayıb. İlk atəş sənsindən aydın idi ki, bu dəfə təlimdə deyilik. Müharibə ölüm olsa da, itki olsa da, Füzuliyə yetişəndə komandirlərim əsgərə qədər bütün şəxsi heyət olduqca niqbin əhvali-ruhiyyəyə idi. Çünki özümü, gücümü və Ali Baş Komandanımıza inanırdıq...



**Birinci Qarabağ savaşında əmin şəhid oldu, atam yaralandı**

Hərbi xidmət dövründə təlimlərimiz çox olmuşdu, komandirlərimdən tankın peşəkar idarə olunmasının, döyüş zamanı düşməne effektiv zərbə endirilməsinin sirlərinə yiyələnmişdim. Amma heç vaxt döyüşdə iştirak etməmişdim, bütün həmyaşdılarım kimi müharibə görməmişdim. Yalnız Tərtərdə yaşadığımız üçün 2016-cı ilin Aprel döyüşləri ilə bağlı azacıq təəvvürlərim vardı.

O zaman mən məktəbdə oxuyurdum, hərbi əməliyyatların gətirdiyi ərazilərə yaxın yaşayırdıq. Dörd gün

yəvin sayəsində baş verirdi. Bir daha əmin olurdu ki, ölkənin başında xarizmatik lider, güclü şəxsiyyət və hərbi işi çox yaxşı bilən sərkərdə dayanıb. Biz bu savaşa da həm Vətəni qoruyurduq, həm də Ali Baş Komandanın əmr və tapşırıqlarını qürurla yerinə yetirirdik.

Beləliklə, 2020-ci il sentyabrın 27-dən mən artıq müharibənin iştirakçısı idim, həyatımın əsgərlikdən fərqli bir mərhələsinə qədəm qoymuşdum. Bir vaxtlar həssədlə izlədiyim döyüş gedən əsgərlərdən biri idim. Çox sevinirdim və əmin idim ki, torpaqlarımızı azad edəcək və şəhidlərimizin qisasını alacağıq.

Hərbi təlimlərdə dəfələrlə düşmənin ön xəttinin yarılmasını məşq etmişdik. Ona görə Ermənistan ordusunun işğal dövründə yaratdığı və möhkəmləndirdiyi müdafiə mövqelərini, mühəndis-istehkam qurğularını görməmişəm də, müəyyən təəvvürlərim var idi. Ermənilər bir neçə mərhələdən ibarət mürəkkəb müdafiə mövqeləri yaratmışdılar. İlk sədlərdən biri avtomobil və zirehli texnikaların hərəkətinin qarşısını almaq üçün qazılan xəndək

idi. Düşməni xəndəyi qazarkən torpağı öz tərəfinə tökmüşdü ki, hücum edən bölmələrimiz xəndəyi doldura bilməsin. Növbəti sədd tank əleyhinə mina sahəsi idi. Ondan sonra tank əleyhinə dirəklər, metal kəpirlər gəlirdi. Həmçinin piyadalar üçün minalanmış sahələr, tikanlı məftildən hazırlanmış torlar və daha nələr... Məhz peşəkarlığımız nəticəsində sürətlə və minimal itki ilə düşmənin müdafiə xətlərini yarıd və hücumu keçdik.

Elə ilk anlardan mən müharibənin nə demək olduğunu gördüm və keçirdiyim ilk duyğu fəxarət hissi oldu. Müharibə nə qədər həyəcanlı, qan qoxulu olsa da, Vətən üçün haqq savaşına qalxan əsgərlərimiz, zabitlərimiz, çavuş və gizirlərimiz bu sədləri, istehkamları elə yarıb keçirdilər ki, düşmənin canına völvələ düşmüşdü. Silahlarını atıb qaçmaqdan başqa ermənilərin çarəsi qalmamışdı.

Sentyabrın 27-si günü Füzuli rəqəmi idi. Amma mən hələ kiçik yaşlarımdan müharibəyə bağlayan, düşmənlə mübarizəyə səslənən başqa xatirələr də vardı. Atam Abdullayev Rizvan Birinci Qarabağ müharibəsi iştirakçısı, birinci qrup əlidir. Əmin leytenant Abdullayev Natiq isə Birinci Qarabağ müharibəsində Ağdərə istiqamətində şəhid olub; hərbi həkimi idi. Nənəmi kənd qəbiristanlığına əminin qəbrini ziyarətə hərdən mən aparırdım. Hələ onda nənəmə demişdim ki, vaxt gələcək, əminin və bütün şəhidlərimizin qisasını alacağıq. Ona görə ən böyük arzum erməni işğalçılarına qarşı döyüşmək idi və görürəm, qismətəm Vətən müharibəsinə imiş.



yonunun ərazisində tanklarımızla düşmənin ön xətt mövqelərini uğurla yarmağa nail olduq. Elə bir əks-hücum həyata keçirdik ki, ermənilərə göz açmaq belə imkan vermədik. İlk saatlardan düşmənin onlarla ağır hərbi texnikasını və müxtəlif noqlu-

yat vasitələrini məhv etdik, atəş mövqelərini sursdurduq. Şəxson mən idarə etdiyim T-90 tankı ilə düşmənin bir tankını və çoxsaylı canlı qüvvəsini məhv etdim.

İlk döyüşdə bizim tankımız mi-naatla vuruldu, mən də yaralandım. Amma tankımız döyüş qabiliyyətini itirmədi və xəsarət almağımıza baxmayaraq, döyüş tapşırığını sona qədər yerinə yetirdik. Axşam hava qaralandan sonra mən Füzuli rayonunun Əhmədbəyli kəndindəki hospitala gətirildim. Bir gün hospitalda müalicə aldıqdan sonra baxdım ki, burda çox qala bilmərəm. Səhəri gün hərbi hissənin arxadakı bölmələrinin yanına gəldim. Orda da qala bilmədim və hərbi hissə komandirinin icazəsi ilə orzaq maşınıyla ön xətdəki bölmələrimizin yanına qayıtdım.

Ön xətdə əvvəlcə mənə dedilər ki, bölüklərin tank heyətləri tam komplektləşdirilib. Amma əvvəlki uğurlu döyüşümü nəzərə alaraq mənə hərbi hissənin ikinci bölüyünün tərkibinə saldılar və növbəti dəfə döyüşə girdim. Ermənilər geri çəkilsələr də, arxadakı əşelonlarda mövqə tutmuşdular. Hərbi hissəmizin



döyüş əmri həmin ərazilərdəki atəş nöqtələrini məhv etmək, piyada motoratçı bölmələrimizin hücumlarını dəstəkləmək idi. Dayanmadan irəliləyirdik. İtkimiz olsa da, tanklarımızdan vurulan olsa da, düşməni qovurduq, məhv edirdik.

Cəbrayıl rayonunun Rüzgər kəndi ətrafında gedən döyüşlər zamanı ermənilər xüsusilə möhkəmləndirdikləri mövqədən iriçaplı silahlarla əsgərlərimizi, həm də texnikanı atəşə tuturdular. Elə bir mövqə idi ki, dağıtmaq üçün dəqiq atəş açmaq lazım idi. Əvvəl başqa bir tank, sonra isə mən atəş açdım və mərimi kiçik pənçərədən daxil olaraq ermənilərin mövqeyini darmadağın etdi. Döyüşü uğurla başa vurduq, düşmənin atəş nöqtələrini sursdurduq və motoratçı bölmələrimiz hücumu keçirdilər.

Döyüşdə iştirak edən 8 tankın hamısı sağ-salamat tapşırığı yerinə yetirdi. Sonra əmr gəldi ki, tanklar iki qrupa ayrılmalıdır. Bizim qrup xüsusilə təyinatlı bölmələrlə birlikdə oktyabrın əvvəllərində Cəbrayıl şəhəri istiqamətində hücum əməliyyatlarına cəlb olundu. İrəliləyərək rayonun Şükürbəyli kəndinin yaxınlığında mövqə tutduq. Şükürbəyilidən düz yola Cəbrayıl şəhərinə gəldirdi, sola burulan yol isə Zəngilan və Qubadlıya aparırdı. Buradan hər iki istiqamətdə aparılan döyüşlər zamanı düşməne sarsıdıcı zərbələr vurduq.



**Ermənilərin zirehli texnikasını, UAZ avtomobilini və iki Uralı əsgərlərlə birlikdə məhv etdim, 3 atəş nöqtəsini sursurdum**

Cəbrayıl rayonu ərazisində düşməni alayın yerləşdiyi bir hərbi hissə var idi. Döyüş tapşırıqlarından biri həmin hərbi hissənin alınması idi. Bizim tank hərəkət edərək yüksəklikdə mövqə tutdu. Baxdıq ki, ermənilər adi qaydada hərbi hissədə xidmətlərini həyata keçirirdilər, sanki bir qədər aralıda gedən döyüşlərdən xəbərləri yoxdur. Ərazinin tam müşahidəsini həyata keçirdikdən sonra hərbi hissəni tank atəşinə tutmağa başladım. Bu zaman erməni hərbiçilər gizlənmək üçün toplu şəkildə hərbi hissədəki binalara dolmuşdular. Bundan sonra həmin binaları yerlə yek-sən etdik.

Ermənilər döyüş zamanı bir neçə dəfə tanklarımızı hədəfə aldılar. Amma biz aldadıcı manevrlərlə döyüşürdük və hər dəfə atəşdən sonra cəld hərəkət edərək yerimizi dəyişirdik. 3-cü atəşdən sonra tankın hədəfə düşdüyü barədə signal aldım. Tez tüstü qumbarası atdım. Tüstü qumbarası düşmənin nişan əla bilməməsi üçün tankı məskalayan xüsusi vasitədir. Beləliklə, ermənilər nə qədər cəld etsələr də, tanklarımızı hədəfə ala bilmədilər.



Bu zaman gördüm ki, Ural avtomobilinə doluşan erməni hərbiçiləri qaçmaq istəyirdilər. Cəld sərəst atəşlə maşını əsgərlərlə birlikdə göyə uçurdum. Həmin vaxt kənardan maşının vurulduğunu gören 30-a yaxın erməni bir qədər aralıdakı sığınacağa dolmuşdular. Sərəst atəşlə sığınacağı da darmadağın etdim və içəridəkilərin hamısı məhv oldu.

Bunun ardınca hərbi hissənin komandirlərindən olduğu minik avtomobilini vurdum. Ümumilikdə, bu döyüşdə tankla ermənilərin bir zirehli



Bakı Şəhər İcra Hakimiyyətinin nəşr etdiyi "ZƏFƏR MEMUARLARI. Döyüşçülər sərkərdə və müharibə haqqında" kitabından istifadə olunub

texnikasını, iki Ural avtomobilini və bir UAZ avtomobilini məhv etdim, 3 atəş nöqtəsini sursurdum. Məhv etdiyimiz erməni hərbiçilərinin isə sayı-hesabı yox idi. Ordumuz hərbi hissəni ələ keçirdi. Biz isə geri qayıdaraq tanklara yeni mermilər yüklədik.

Bundan sonra Cəbrayıl şəhəri də azad edildi və mən düşmənin bir zirehli texnikasını qənimət götürdüm. Bütövlükdə Cəbrayıl istiqamətində düşməndən xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası ələ etdik. Döyüşlər zamanı Cəbrayılın Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu, Mehdi, Çaxırlı, Aşağı Maralyan, Şəyboy və Quycaq kəndləri tamamilə işğaldan azad edildi. Həmçinin müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyə nəzarəti ələ keçirdik.

Biz döyüşlərdə olan vaxt Ali Baş Komandan İlham Əliyev dəfələrlə



xalqa müraciət etmiş, müsahibələr vermişdi. Televizora baxmaq imkanımız yox idi, amma bu müjdələrin sorağı bizə də çatırdı. Deyirdilər ki, Prezident İlham Əliyev bizim azad etdiyimiz kəndlərin adını ələ həmin gün çəkər, xalqa zəfər xəbərini yedirir. Sevincimizin hədd-hüddə yox idi. Ali Baş Komandan ermənilər barməni qovuruq onları", "axıra kimi qovacağıq" sözləri ilə sanki bizim hücum əməliyyatımıza dəqiq qiymət vermişdi. Çünki, hərçılqon, erməniləri qovurduq, arxaqına belə baxmadan qaçırıldılar.

Oktyabr ayının 11-nə kimi bütün hücumlarda uğurla iştirak etdim, döyüş əməllərini tam yerinə yetirdim. Həmin gün hücum əməliyyatı zamanı mənim olduğum tank Cəbrayılın Hacılı kəndi istiqamətində düşməni tərəfindən vuruldu. Bizi tank əleyhinə raketlə vurmüşdular. Zərbədən sonra huşumu itirmişdim. Özümə gələndə hiss etdim ki, gözümün görmür. Tankın lükünü açdım, ətrafdan atəş səsləri eşidirdim. Görmədiyim üçün çıxmıdım və lüku bağladım.

Fikirləşdim ki, düşməne əsir düşməkdənsə döyüşüb şəhid olaram. Bir az keçmiş eşitdim ki, kimsə lüku döyür, amma sos-küydən onun nə dediyini başa düşə bilmirdim. Yavaş-yavaş lüku açanda bildim ki, tankın üstündəki bizim hərbi hissənin əsgəri Elsevər Hümətdir. Elsevər mənə tankdan düşürdü və ərazidən təxliyə edilirdim.

Əvvəlcə mən Füzulinin Əhmədbəyli kəndindəki hospitala gətirildim. İlk cərrahi əməliyyatımı burada əmin polkovnik Elçin Abdullayev etdi. Daha sonra Müdafiə Nazirliyinin mərkəzi hospitalına köçürüldülər və növbəti dəfə əməliyyat olundum. Əməliyyatdan çıxandan sonra 4 gün komada qaldım. Aylardan

sonra həkimlərin ilk işi mənim gö-rüb-görmədiyimi yoxlamaq oldu. Qarşıma bir saat qoymuşdular və rə-qəmləri göstərər soruşurdular. Rə-qəmləri seçə bilmirdim...

Hospitalda bildim ki, sağ gözü-mü itirmişəm, sol gözü-mün vəziyyə-ti isə yaxşı deyil və görə də bilərəm, görməyə də. Çünki hələ qəlpə qal-mışdı. Bundan sonra mən yenidən əməliyyat etdilər, dörd həftə göz-lərim bağlı qaldı. Daha sonra digər xəstəxanalarda müalicə aldım, təc-ricə zəif də olsa, görməyə başladım. Ümumiyyətlə isə yeddi dəfə əmə-liyyat olundum.

Tankımız vurularkən üzüm yan-mış, dişlərim sınımışdı. Hospitalda həkimlərimiz bütün bu xəsarətlərimi də ən yüksək səviyyədə müalicə et-dilər.

Müalicə müddətində Birinci vit-se-prezident Mehriban xanım Əliyev-yanın böyük qayğısı, diqqəti ilə əha-tə olunmuşdum. Bu himayədarlıq bütün yaralı hərbiçilərə aid idi. Meh-riban xanım davamlı olaraq bizim vəziyyətimizlə maraqlanırdı. Müali-cəmizi şəxsi nəzarətinə götürərək gərəklilə bütün tədbirləri görürdü.

**Bu gün də Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm**

Deqabr ayında hospitaldan evə buraxıldım. Amma ən böyük arzum hərbi hissəyə qayıtmaq idi. Getdim hərbi hissəyə, əsgər yoldaşlarımla, komandirlərimlə görüşdüm. Ordan Tərtərə gəldim. Axşam saatlarında komandirəm, polkovnik-leytenant Firdovsi Bəyova zəng etdim. Səsin-dən hiss olundurdu ki, sevinc içərisin-dədir. Dedi ki, Azər, səni təbrik edir-əm, Ali Baş Komandan İlham Əli-yev sənə "Vətən Müharibəsi Qəhrə-manı" adı verir.

Ailəmə həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsin-də Vətən qarşısındakı borcumu layi-qincə yerinə yetirib. Atamın, əmi-nim yolunu mən, hərbi həkim olan digər əmin, o cümlədən Suqovlu və Talış istiqamətlərində döyüşən qardaşım Yaqub Abdullazadə layi-qincə dəvam etdirirdi. Həm torpaqla-rımızı azad etdik, həm də əminin və bütün şəhidlərimizin qisasını aldım. İllər öncə nəmə verdiyim sözü



tutduğum üçün qürur hissi keçirirəm. Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülmək mənim üçün böyük şərəfdir. Həm də bu adı daşıyan cəmi 3 əsgərdən biriyəm.

Qazi olsam da, Prezident, Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm. Vətən qarşısında borcumu qəhrəmancasına icra etdiyim kimi, bundan sonra da mülki həyatda öz vətəndaşlıq borcumu layiqincə yerinə yetirəcəyəm.





